



GÖYƏRCİN



MAHNI SOVQATI

UNUTMA Kİ

Unutma ki, hər zaman
bu torpağa bağlısan,
Azərbaycan qızısan,
Azərbaycan oğlusan!

Tomrisin, Xətayinin
qanı axır qanında,
Yurdumun havası var
nəfəsində, canında.

Nəqərat

El yolunda ən uzaq
səfərlərə hazır ol,
Ən ağır döyüslərə,
zəfərlərə hazır ol!

Qəhrəman babaların
daşa dəyməyib oxu,
Sən də öz hünərinlə
düşməne meydan oxu!

Tənha qoyma dostunu
dar ayaqda heç zaman,
Bu vətənə, bu elə
sevgin qoy olsun ümman!

Nəqərat

Möhkəm ol öz əhdində,
möhkəm ol öz sözündə,
Əməlinlə, işinlə
ucal elin gözündə!

Əllərinlə ucalsın
yurdumuzun bayrağı,
Sən haqqın, ədalətin
dayağı ol, dayağı!


Nəqərat

https://m.youtube.com/watch?fbclid=IwAR00LO8m2N_mRoBRjI9fCOCp5XrfjhPinyKGFCsUPv_BFkrA8-cepi4R9w8&feature=share&v=3_mdMgzuz2_k

Söz: Rafiq Yusifoğlu
Musiqi: Lalə Şirin

MARS *tempində*

Unutma ki hər zaman bu torpağa bağlısan
Azərbaycan qızısan Azərbaycan oğlusan
Tomrisin Xətayinin qanı axır qanında
Yurdumun havası var nəfəsində canında
El yolunda ən uzaq səfərlərə hazır ol
Ən ağır döyüslərə zəfərlərə hazır ol
Qəhrəman babaların daşa dəyməyib oxu
Sən də öz hünərinlə düşməne meydan oxu
Tənha qoyma dostunu dar ayaqda heç zaman
Bu vətənə bu elə sevgin qoy olsun ümman
Möhkəm ol öz əhdində möhkəm ol öz sözündə
Əməlinlə işinlə ucal elin gözündə
Əllərinlə ucalsın yurdumuzun bayrağı
Sən haqqın ədalətin dayağı ol dayağı



(Əfqan xalq nağılları)

EYNƏKLİ BUZOV

Belə nəql edirlər ki, bir dəfə Adəm xan bazardan bir buzov alır. Onu evə gətirib, qarşısına saman tökür. Buzov ac olsa da, samana dilini vurmur. Bütün yayı dağ çəmənliklərində gəzən, yaşıl, dadlı ot yeməyə öyrəşən bu inək balası heç samana gözünün ucuyla da baxmır.

Buzovun gündən-günə arıqlamasını Adəm xan özünə dərd eləyir.

Bundan xəbər tutan Əli Məhəmməd qonşusugilə gəlir və deyir:

-Mənim lap sənə yazığım gəlir. Yüz əfqani (manat) versən, sənin buzovuna saman yeməyi öyrədərəm.

Adəm xan o saat qonşusunun istədiyi qədər ona pul verir. Əli Məhəmməd pulu götürüb, bazara gedir. Oradan şüşəsi yaşıl olan bir eynək alıb geri qayıdır və Adəm xana deyir:

-Buzovu yanıma gətir.

Adəm xan buzovu gətirir.

-İndi də saman gətirib onun qabağına tök.

Buzovun sahibi belə də edir. Ancaq buzov yenə də saman yemək istəmir. Bunu gören Əli Məhəmməd aldığı eynəyi buzovun gözüne taxır. Eynəklə baxanda sarı samanı yaşıl gören buzov iştahla, acgözlüklə yeməyə başlayır.

Adəm xan çox təəccüblənir. Buzovun eynəyini çıxarıb ora-burasına baxır. Sonra Əli Məhəmmədə deyir ki, mənə də belə bir sehrlı eynək tapıb gətirsən, sənə yüz yox, iki yüz əfqani pul verərəm. Ancaq elə eynək olsun ki, mən onu gözümə taxanda iştahla saman yox, ondan daha ucuz başa gələn torpaq və daş yeyə bilim.

SEVİMLİ KEÇİ VƏ MOLLA

Hər dəfə dua edərkən qoca bir kişinin ah çəkib ağladığını gören molla düşünür ki, gör mən necə təsirli danışırımsa, dinləyənlər göz yaşlarını saxlaya bilmirlər?

Bir dəfə o, ağlayan kişidən soruşur:

-Nə üçün hər dəfə məni dinləyəndə ağlayırsan?

Kişi cavab verir:

-Hirsimdən, acığımdan ağlayıram. On il bundan qabaq sevimli keçim ölmüşdü. Hər dəfə sənin axmaq çıxışlarını dinləyəndə onun saqqalını və səsini xatırlayıram.

YEMİŞ

Belə deyirlər ki, varlı bir kəndli eşşəyin belinə toyuqlarını yükləyib, bazara satmağa aparırmış. O, Əli Məhəmmədin evinin yanından keçəndə ayaq saxlayır. Ev yiyəsini səsleyib, ona üç manat verib deyir:

-Bu pulun əvəzində mənə, eşşəyimə və toyuqlarıma yemək gətir.

Əli Məhəmməd pulu alıb, bostana gedir. Bir yemiş dərib gətirir və kəndliyə verir. Sonra təbəssümlə deyir:

-Mən sənin istəyini yerinə yetirdim. Yemişi kəsib özün ye, qabığını eşşəyinə ver, tumlarını isə toyuqların yesin...

AĞILLI QULLUQÇU

Ağa öz qulluqçusuna deyir:

-Ey, Əhməd, çıx çölə, gör yenə yağış yağdırmı?

Əhməd deyir:

-Mənim ağam, indicə çöldən içəri gələn pişiyin üstünə bax. Əgər onun beli yaşdırsa, deməli yağır, qurudursa, yağmır.

-Yaxşı, Əhməd, işığı söndür, yataq.

-Ağa, gözlərini yum, qaranlıq olacaq.

-Yaxşı, Əhməd, get qapını ört və cəftəni vur.

-Ağa, bilirsən nə var. Mən indicə sənini iki istəyini yerinə yetirdim. İndi özün dur qapını bağla...

Tərcümə edən: R.Y.Əliyev